


# Kiş

Qafqaz Albaniyasının  
monumental  
kult memarlığı



«Azərbaycanın mədəniyyət və  
incəsənət tarixi öyrənilməmiş  
Mesopotamiyadan da qədimdir»

Tur Heyerdal

KİŞ MƏBƏDİ TARİXİ FAKTLAR VƏ  
TƏQƏSSÜRATLARIN TƏSVİRİNDE

Elə məkanlar var ki, ora ayaq basanda adamı qariba hissələr çıxıgalayı, özünü nainki keçmişdə, ya da qeyri-müyyən galəcəkdə hissə edir, ona elə gəlir ki, burada zaman deyilən bir məhfum yoxdur, hansı zaman kəsiyində yaşadığını unudur. Adətən, belə hissələr adımı qadim məbadılarda, insanların xoş diləklərinin hasılı olması niyyatlı oluz tutduğu ziyrətgahlarda çıxıgınır, haldan-hala salır...

TARİX DEMİŞKƏN...

İnsanlar kimi abidələrin da baxtı ya gətirir, ya gətirəmir. Qafqaz Albaniyasının tarixi-etnik-coğrafi Azərbaycan ərazisindəki daş yadigarlarının - erkən xristian abidələrinin - baxtı demək olar ki, gətirməyib. Yarısını xristianlıqdan imtiyaz etməyan tarixi qonşularımız, sonradan tale qarğışı kimi bizə qonşu düşənlər öz adlarını çıxıblar, yarısı da bizə İslami qəbul etdirənlərin fitni, ya da elə bizim öz xristian köklərini unutdurmaq istəyən acađadızımızın istayı ilə dağlıb. Elə bu sababdan da Azərbaycan tarixindəki bəzi məqamları təsdiqləmək, o dövrün dolğun mənzərəsini bərpə etmək üçün fundamental araşdırımlar aparmaq lazımdır. Amma aralarında baxtı gətirənləri də var. Onlardan biri son illər ləyliqli şöhrətinə qovuşan **Kiş məbədidir**.

Yolumuz Kiş kəndinə düşməşdi. Niyyətimiz bu qədim abidəni ziyrət etmək, Qafqaz sira dağlarının yamaclarına sığınmış qədim yaşayış məskənində tarixa münasibəti öyrənmək idi. Həyatımın an sevincli günlərində bəz məbadın aurasına qovuşmaq, ürəymədən keçənləri orada əbədi məskən tapmış ruhlarla paylaşmaq, niyyət tutmaqdır!

Qədim dövr tarixçisi Strabon yazar ki, Qafqaz Albaniyası ərazisində 26 təyfa yaşayırı. Məntiqə düşünsək, hər bir tayfanın an azından, bir dini məbədi, bir neçə ibadətgahı olmalıdır.

Xristian alaminin digər ölkələrində olduğu kimi Albaniyanın da monumental kult memarlığı öz təkrarsızlığı, bənzərsizliyi ilə seçilir. Mütəxəssislər vurğulayırlar ki, bu memarlıq digər ölkə və regionlarda rast galınan bütün tikinti və inkişaf qanunlarına təbə olsa da, onlara heç bənzəmir. Şübhəsiz ki, coğrafi relief, yerli tikinti materialları, xalq içindən çıxan ustaların, memarların fikirləri, seçimləri, medanlıyyatların qovuşması öz tasirini göstərir.

Qafqaz Albaniyasının ilk və an qədim xristian məbədi sayılan Kiş alban kilsəsində də memarlıq formalarının dəyişikliyi bir neçə marhalada baş verib.

Bu mərhələlərdən birincisi I-II əsrləri ahətə edib ki, həmin dövrün monumental memarlığı ibadət üçün en sadə tikilişlərdən istifadə zamanı erkən xristian icmalarının ənənələrini əks etdirib. V-VII əsrlərdə isə bu məbad, ibadətgah kompozisiyası getdikcə təkmilləşdirilib. Memarlıq tədqiqatçıları bunu xristian Şərqində - Qafqaz Albaniya, Suriya, Kiçik Asiya, Mesopotamiya ərazilərindəki məbadılarda yeni anlamlı - ilahilik rəmzinin, həqiqət simvolunun



təcəssümü ilə izah edirlər.

Kış məbədi Azərbaycan orazisində xristianlığın ən son günlərinədək öz əhəmiyyətini itirməmiş dini mərkəz olub. XXI əsrin içində bir zaman anklavi kimi tarixi yaşıdan qədim kənd bu yazın qəhrəmanıdır.

## KİŞ KƏNDİ, KİŞ MƏBƏDİ

Kış kəndi Şəkiyə ən yaxın kəndlərdən biridir. Bu kənd qatınca elə bil tamam fərqli aləmə düşürsən. Xırda çay daş; qənbər döşənmiş dolama da yollar bizi kəndə aparır. Yetişinə meşənin harada başlayıb, kəndin harada bitdiyini, ya da kəndin harada başlayıb meşənin harada bitdiyini ayrı etmək olmur. Damlarını çanaq antenləri «bəzəyən», içində hər cur rahatlıq yaradılmış təzə evlər də dədə-baba üslubunda. Necə deyirlər, müasirliliklə qədimliyin təmədi... Uca-uca ağacların yarpaqları arasından məbədin günbəzi görünür. Amma qəṭhaçatda bizi görkəmli səyah-alim, Azərbaycanın dostu Tur Heyerdalın büstü qarşılıyır.

Bəşər sivilizasiyasının yaranma tarixinin sorğu ilə ilk dəfə 1981-ci ildə Azərbaycana gələn səyyah-antrropoloq alim Heyerdal sonralar dəfələrlə ölkəmizdə olub, Kış məbədini də ziyarət edib. Tur Heyerdalın yaratdığı, 2002-ci ildən də onun adını daşıyan Norveç Tədqiqat Mərkəzinin rəhbəri Byernar Sturfil ilə görkəmli Azərbaycan alimi Vilayət Kərimovun başçılıq etdiyi arxeoloji ekspedisiya böyüyük işlər görüb, hər iki alimin birgə sayı və axta işləri «Kış» adlı sanballı bir tədqiqatın arşyasına gəlməsi ilə natiçalanıb. Ela Kış məbədində aparılan qazıntı və bərpa işləri həm də Norveç tərəfinin böyük maddi dəstəyi ilə başa gəlib.

Kış ahli bu gün də dünən səhərli alımlı sahərlər üzürlər, məbəddə qazıntı və bərpa işləri başa çatmasının görəməyin Tur Heyerdala qismət olmadığını heyfəsilənlər. Arxeoloji qazıntılar başa çatanan sonra başlanan bərpa işlərinə isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor, aməkdar memar Gülyöhrə Məmmədova rəhbərlik edib. Kişda deyirlər ki, Gülyöhrə xanım bu məbədin bərpasında böyük həvəs və məsuliyyət ilə çalışıb, digər işlərinin çox olmasına baxmayaq, tez-tez burası baş çəkib, bərpa işlərinə biliwasita yerindəcə rəhbərlik edib.

...Məbədin son və əsaslı bərpası zamanı XIX əsrdə ermənilərin alban kilsəsinə «yamadıqları» bir neçə qondarma əlavə aradan qaldırılıb, surf alban kilsəsinə xas detallar saxlanılıb.


Deməli, ermənilərin Qafqaza gəlişi ilə eyni başlamış mənəvi-dini ekspansiya təkcə Qarabağ və ona yaxın ərazilərə sıratyt etməyib. Üzdənirəğlaların mənfur planlarının, Şəkiyə da iddia varmış! Yeri gəlmışkən, Şəkinin ziyanlı simasını yaradınlarından biri olan maarifçi ədib Rəşid bəy Əfandiyev 1925-ci ildə çap edilmiş «Nuxa qazasında olan asarü-ətigələr haqqında» qeydlərində da yazırkı ki, iyirminci əsrin əvvəlində Kış kəndində bir nəfər də olsun xristian yox imiş, amma Nuxa (Şəki) şəhərində məskən salmış Zuğ (balka də Tuğ - müəl.) erməniləri kilsəni «mənimsəmislər və divarın üzüne suvaq vurub üstüna dəmir gəkmışlar. Bu minvala zahirişini asarü-ətigələk (tarixi abidə) halından çıxarımlılar». Rəşid bəy han də bu kilsənin qədim zamanlardan qalma olduğunu vurgulayıb, üstəlik qeyd edir ki, abidənin ətrafında qazıntılar aparılırla, «gözəl nəticələri verəcəyi şübhəsizdir».

Bu qeydə rast galanda düşündürsən ki, agar sovet hakimiyəti illərində dini məbədlərin kütləvi surətdə bağlanması olmasayı, balka də bız bu gün Kış məbədinin erməni Qriqorian kilsəsinə yox, alban provoslov kilsəsinə aid olduğunu sübut etməyə məcbur idik. Yeri gəlmışkən, bir sira tədqiqatçılar Kış məbədinin bizim eramızın V-VI əsrlərinə aid olduğunu desələr də, son arxeoloji qazıntılar zamanı məbədin girişində dəaha qədim dövrə qoyulmuş bünövrə aşkar edilib. Aşkar edilmiş konstruksiya və inşaat materialları belə deməyə əsas verir ki, məbədin bünövrəsi bizim eradan avvalki I-II əsrlərə aiddir. Arxeoloji qazıntılar zamanı tapılmış məzarlardakı insan skeletlərinin dəfn olunma tərzisi, məzarlardan tapılan məsiyat və zinyat aşşaları burada hələ bizim eradan əvvələnən inkişaf etdiyini, insanların bu məkanə ziyarət gəlmi gəldiyini göstərir.

Qazıntı zamanı məbəd orazisində tapılan məməlumatların əksəriyyəti elə məbəddəcə sərgilənir. Məbədin hasara alınmış həyatında divarların içində quraşdırılmış şüşa vitrinlərdə isə Azərbaycan orazisindəki digər alban məbədlərinin maketləri nümayiş etdirilir: Qax rayonundakı məşhur Yeddiqilsə, Kəlbəcərdəki Xudavəng kompleksindəki Arzı-Xatın bazilikası, Qəbələdəki Kilsə dağ məbədi, Qarabağdakı Gəncəzar məbədi, Zaqataladakı Mamrux məbədi. Aralarında əlizim çatanlar da, bugünkü taleyindən nigarən qaldıqlarıız da...

## KİŞ MƏBƏDİ TURİZM MƏKANI KİMİ

Kiş avtokefalyasının (xristianlıqda inzibati cəhətdən müstəqil kilsə) təsir dairəsinin nə qədər geniş olması barədə faktlar hələ aşkar edilməyib. Amma əsrlər boyu heç bir xristianın yaşaması (1824-cü ildə Şəkida keçirilmiş əhəlinin ilk siyahıya alınması zamanı Kişda bircə nəfər xristianın və xristian din xadının yaşadığı qeydə alınmışdır) kənddəki bu məbəd müxtəlif təcavüz və təriqət dəyişikliklərinə məruz qalsa belə, sadə insanların



tək Allaha ünvanlaşdıqları duaları dilə gətirmək üçün məhz buranın gətirmələri genetik yaddaşın gücü və ilahi qüdrətə inamdan xəbər verir.

Bu gün isə Kış məbədi Azərbaycandakı turizm şirkətlərinin təkif etdiyi kənd turizmi marşrutuna daxildir. Sevindirici haldır ki, Şə-

kiyə gələn yerli və xarici turistlərə təkcə Şəki Xan sarayını, Karvansarayı görmək, rahat istirahət və əyləncə məkanları təklif edilmiş. Məbədi ziyarət etdikdən sonra onlar kənddə qalır, milli qazan yeməklərinə, mürəbbə ilə samovar çayına qonaq edilir, kiçik ailə otellində gecələyir, ətraf kəndlərə, meşəyə gəzintiya çıxırlar.